

Ramiz HƏSƏNOV
AMK-nin müəllimi
Bakı, Yasamal rayonu, Ələsgər Ələkbərov 7
Email: ramiz.hasanov55@gmail.com

TAR ALƏTİNİN TƏŞƏKKÜL TARİXİNƏ DAİR

Xülasə: Təqdim olunan məqalədə Azərbaycan milli aləti tarın yaranması, inkişafı, təşəkkül tarixi ilə bağlı məsələlərdən bəhs olunur. Həmçinin, tar haqqında yazılmış əsərlər bu məqalədə xüsusi yer alıb.

Açar sözlər: tar, S.Urməvi, Mirzə Sadıq Əsəndoğlu, Ü.Hacıbəyli, ifa

Tar musiqi aləti Azərbaycanın mızrabla çalınan qədim alətlərindən biridir. Son dövrün bəzi araşdırmalarının nəticələri XIX əsrдə Azərbaycanın həm şimal, həm də cənub ərazilərində tarın sinədə çalınması faktını sübut edir. Cənubi Azərbaycanda mövcud olmuş muğam ifaçılığında tarın sinədə çalınması Nəsrəddin şahın (XIX əsr) saray ifaçısı - tarzəni Əli Əkbər Fərahininin və onun oğlu Mirzə Qulamhüseynin şəkillərində də öz təsdiqini tapır. Hər iki tarın qolunda 21-22 pərdənin olması bir oktavada 17 pilləli səs sisteminin mövcudluğunu təsdiq edir. Tarın qolunda 24 pilləli səs sistemini almaq üçün qolda 28 pərdə bağlanmalıdır.

Mızrablı alətlər qrupuna aid olan tar aləti geniş texniki və bədii imkanlara malik alətdir. O, orkestrdə, ansamblda (xalq çalğı alətləri ansambllarında), üçlükdə aparıcı alətlərdən sayılmaqla müşayiət və solo aləti kimi istifadə olunur. Səs diapazonu kiçik oktavanın “do” səsindən ikinci oktavanın “sol-lya” səslərinə qədərdir (“lya” notundan istifadə edilməsi solo ifaçılığı üçün daha məqsədə uyğunlaşdır). Orkestrda tarın kökü “H”dir (si). Yəni yazılışdan yarım ton bəm səslənir. Dahi bəstəkar Ü.Hacıbəylinin yaratdığı tarda nota alınmasını metso-soprano arasında məsləhət bilmüşdür. Bəstəkar əsərlərinin fortepiano ilə solo şəklində ifasında “do” kökü, operada “in A” (lya), xanəndələrin müşayiətində “si” və “si bemol” köklənir (burada muğam kökləri nəzəri alınmır). Tarın 11 simi var. Avropa musiqi alətlərində “Legatto”, “Detaše”, “Stakkato”, “Spikatto” strixləri olduğu kimi, Azərbaycan tarında da “ruh”, “santur”, “tərs”, və “hal” mızrab üsulları var [5, s. 16]. Ə.Bakıxanov isə yazar: “Tarda olan rezonans heç bir çalğı alətində yoxdur” [7, s. 13].

Tarın texniki və bədii imkanları əsasən solo muğam ifaçılığında üzə çıxır. Sazəndə dəstəsində tar aparıcı rola malikdir. Məsələn, muğam oxunarkən vaxtı-vaxtında, yerli-yerində yol göstərir, xanəndənin oxuduğu musiqi cümlələrinə, avazlarına, nəfəslərinə araçlığı ilə cavab verir, bəzən bu cümlələri tamamlayır, yəni, oxunacaq melodik cümlələri bir növ çalğıda yada salır, muğam dəstgahının hissə və guşələrini nizamlayıb. Professor M.Quliyev yazar: “Müşayiətçi çaldığı tarın və kamançanın texniki vasitələrinə yiyələnməklə bərabər, muğam səhnəsində geniş bilik və məlumatı olmalıdır. Onlar rəng və ya diringini, təsnif və dəramədləri muğam dəstgahlarının hansı yerində icra etməsini vaxtı-vaxtında hiss etməli və bilməlidir. Çalğıçı xanəndəni müşayiət edərkən ən ümdə cəhət odur ki, onunla ansambl yaratmalıdır” [4, s. 24].

Hər bir ustad tarzən özünəməxsus mızrab vurur, barmaqlar işlədir, müxtəlif üsullardan istifadə edir. Tarın texniki və bədii imkanlarına aşağıdakılardır: Simlərə müxtəlif şəkildə mızrab vurulması, simlərin barmaqların hərəkəti ilə (“lal barmaq”) səsləndirilməsi, alətin titrədilməsi (“xum”), “dartma sim”, “sürüsdürmə barmaq” (qlissando), kiçik çanaqda çalmaq üçün strix və üsullardan istifadə olunur.

Tar ifaçılığında musiqinin (yaxud muğamin) müəyyən hissələrini qabarıq vermək üçün özünəməxsus yaradıcılıq təxəyyülü olan tarzənlər muğamin mürəkkəb çalğı manerasına və xarakterinə uyğun olaraq bir sıra mızrab üsullarından istifadə etmişlər: “Çahar mızrab”, “Olif mızrab”, “Santur mızrab”, “Rüx mızrab”, “Qoşa mızrab”, “Çırılıq mızrab”, “Mizrabi-dəstgari”, “Mizrabi-zirəfkənd”, “Mizrabi-gülərz”, “Zəngi-şütür”, “Tərsi” və “Hal mızrab”. Bu mızrab üsullarına olaraq ustad tarzənlər “lal barmaq”, “sürüsdürmə barmaq” (qlissando), dartma sim (vibrasiya), “mızrabsız çalğı” kimi ifa vasitələri tətbiq edir.

Müasir professional ansamblarda tarın birinci üç qoşa simi (ağ, sarı və kək simlər) bir qayda olaraq kvarta-kvinta, bas simi sarı simdən bir oktava aşağı (bəm), iki cüt qoşa zəng simi kimi qoşa ağ simlərdən bir oktava yuxarı (zil) köklənir. Tarın diapazonu kiçik oktavanın do səsindən ikinci oktavanın sol səsinə qədərdir. Lakin bəzi ifaçılar II oktavanın "lya", "si bemol", "si" səslərini də ifa edə bilirlər.

XIX əsrд tar çalğı sənətini yüksək zirvəyə qaldırıran, muğam ifaçılığını yeni ifadə vasitələri ilə daha da zənginləşdirən məşhur tarzən Mirzə Sadıq Əsəndoğlu olub. Azərbaycan tarının tədqiqatçısı, professor Vaqif Əbdülfəzələmov qeyd edir ki, Mirzə Sadıq Əsəndoğlu ilk dəfə tarın çanaqlarında dəyişiklik etmişdir. O, yazır: "M.S. Əsəndoğlu tarın çanaqlarını nisbətən dərin qazımaqla onun çəkisini azaltmış, üzünün diametrini xeyli genişləndirmiş və o, oval formalı olmuşdur. Bu kimi dəyişiklik tarda iki keyfiyyəti üzə çıxarmışdır. Birincisi, yeni tarın fiziki-akustik səslənməsi güclənmişdir. İkincisi, əvvəller böyük çanağın baş tərəfinin maili olması (100 mm) imkan vermirdi ki, tar sinədə çalınsın, yeni tarda isə bu maillik aradan qaldırılmış və o, sinədə çalınmağa uyğunlaşdırılmışdır. Nəticədə tarda ifaçılıq texnikasının imkanları genişləndirilmişdir" [2, s. 23-24].

Tar rekonstruksiya edildikdən sonra bədii-texniki imkanları genişlənmiş, istər sazəndə ansamblında, istərsə də solo muğam ifaçılığında aparıcı musiqi alətinə çevrilmişdir. Əlbəttə, muğam ifaçılığı üçün tarzən gərk güclü barmaq və mızrab texnikasına malik olsun. Bundan əlavə, ifa zamanı mızrab hərəkəti ilə barmaqların pərdələr üzərində gəzisməsində tam uyğunluğun olması vacib şərtlərdəndir. Tarzən gərk muğamın hər şöbəsini iri kadanslarla, uzun fermato ilə, təzadlı nüanslarla ayıra bilsin. Bütün bunlar muğamların bədii şəkildə təfsiri üçün lazımlı vasitələrdir. Beləliklə, ifaçı nə qədər istedadlıdırsa, onun muğama əlavə etdiyi musiqi ifadələri də bir o qədər zəngin və təsirli olur.

Mirzə Sadıqdan sonra görkəmli tarzən-pedaqoq Əhməd Bakıxanov da tarın quruluşunda bəzi kiçik dəyişikliklər etmişdir. Bununla bağlı Ə.Bakıxanov yaradıcılığının tədqiqatçısı Əvəz Rəhmətov yazır: "O, alətin qolunu uzatmaq və onun pərdələrinin sayını artırmaq yolu ilə tarın kiçik çanağındakı üz pərdəsini ixtisara salmış, qoluna beş pilləvari sarı sümük əlavə etmişdir. Bu təkmil-ləşdirmə nəticəsində musiqi alətinin diapazonu və ifaçılıq imkanları xeyli artmışdır" [7, s. 18].

Tarın diapazonu ilə əlaqədar not yazılışında metso-soprano açarından istifadə olunur. Bu açarı Ü.Hacıbəyli tara 1929-cu ildən sonra tətbiq etmişdir [3, s. 4]. Tar musiqi aləti tədris sisteminə daxil edildikdən sonra notların yazılışının metso-soprano açarında yazılışının zəruriliyini bəstəkar Ü.Hacıbəyli göstərmmiş və diatonik pərdələrin dünyada qəbul olunmuş not yazı sistemi ilə işaret olunmasını tətbiq etmişdir. Bu yenilikdən sonra tarın qolunda bir oktavada mövcud 12 diatonik pərdələrdən başqa muğam ifaçılığında istifadə edilən yarımtondan kiçik və böyük olan pərdələrə ifaçılar ümumi şəkildə "muğam pərdələri" adını qoydular. 1930-cu ildən sonra rus-sovet musiqişünası V.Belyayev tar üzərində apardığı tədqiqatlar nəticəsində "muğam pərdələri"ni not işarələri ilə qeyd etmək üçün həmin tonları onlardan bir ton yuxarıda olan notun qabağında "dubl bemol" işarəsini və onun üstündə " – " defis işarəsini tətbiq etmişdir. Beləliklə, "muğam pərdələri" uzun zaman daxilində V.Belyayevin tətbiq etdiyi not işarəsi ilə qeyd olundurdu. Muğam ifaçılıq təcrübəsində nota ifa mədəniyyəti tətbiq edilmədiyinə görə bu işarələrdən yalnız musiqişünaslar bəzi hallarda öz tədqiqatlarında istifadə edərdilər. Onu da xüsusi olaraq qeyd etmək lazımdır ki, "dubl bemol" işarəsi musiqi tonunun 1 ton bəmləşdirilməsidəməkdir. Bu isə "muğam pərdələri"nin səs yüksəkliyini heç də düzgün göstərmir. Həmin işarələrin üstündə olan defis işarəsi isə guya "muğam pərdəsi"nə işarə kimi verilir. Azərbaycan muğam səs sistemində S.Urməvinin tətbiq etdiyi səs sistemi işarələrindən başqa 66, 114 və koma adlanan 24 sent pərdələr də mövcud olduğu üçün V.Belyayevin tətbiq etdiyi işarə akustik baxımdan muğam pərdələri arasında olan nisbət fərqlərini düzgün olaraq təyin etmək üçün qəti uyğun gəlmir. Türk, ərəb, İran, uyğur, hind ənənəvi musiqisində, o cümlədən müasir musiqi ifaçılığı üçün nəzərdə tutulmuş yarımtondan kiçik və böyük tonları işarə etmək üçün xüsusi not işarələri artıq uzun illərdir ki, ifaçılıq təcrübəsində tətbiq edilməkdədir. Bunları nəzərə alaraq Azərbaycan tarının pərdə quruluşunda "muğam pərdələri" adlanan pərdələri akustik baxımdan düzgün təyin etmək məqsədli xüsusi not işarələrinin tətbiq olunması və bu işarələrin həm ifaçılıq sənətində, həm də musiqişünaslar tərəfindən qəbul olunaraq həyatda tətbiq etmələri milli musiqi mədəniyyətinin elmi-praktik inkişafı üçün böyük əhəmiyyət

daşıyır.

Tar alətinin pərdə quruluşu özünün qədim səs sistemini saxlamış milli musiqi alətimizdir. Aparılan elmi araşdırımlar nəticəsində qədim sazin pərdə quruluşunun diatonik səs sistemini, tarın isə 17 pilləli enharmonik səs sistemini məxsus olması faktlarını təsdiq etmiş və onların antik dövrdə mövcud olmuş musiqi səs sistemləri ilə eyni əsasa söykəndiyini göstərdi.

Tara not sisteminin tətbiq edilməsi üçün ən əvvəl Ü.Hacıbəyli "Tarın səs qatarının yenidən qurulmasının layihəsi" əsərini yazar. Gəldiyi elmi nəticələr əsasında o, tarın pərdələrini sistemləşdirərək, onun səs qatarını fortepianonun səs qatarı ilə uyğunlaşdırmağa çalışmış və bu məqsədlə bir neçə texniki etüdlər yazılmışdır. Həmin illərdə Ü.Hacıbəyli Avropa və rus bəstəkarlarının əsərlərinin tarda səsləndirilməsinin mümkünüyünü və vacibliyini sübuta yetirmək məqsədilə öz sinfində tar fənni üzrə dərs alan Səid Rüstəmov (1907-1983) ifasında Ş.Qunonun "Faust" operasından "Vals", V.Motsartin "Rondo" pyeslərini nümayiş etdirir.

Azərbaycan instrumental musiqi tarixində Ü.Hacıbəyli tərəfindən fortepianonun tarı müşayiət etməsi, gələcəkdə onun imkanlarından daha geniş istifadə etmək problemlərini qoyur. A.Novruzov "Tarın ifaçılıq xüsusiyyətlərinin təkamülündə xarici və Azərbaycan bəstəkarları əsərlərinin rolü" adlı sənətşünaslıq namizədi dissertasiyasının avtoreferatında fortepianonu tarla birlikdə səsləndirmək nəticəsində Şərq və Qərb musiqi alətləri arasında dialektik vəhdətə nail olmaqla bərabər, Azərbaycan tarında milli musiqi nümunələrindən başqa, xarici ölkə bəstəkar əsərlərindən istifadə etmək ənənəsini də yaradır" [6, s. 14].

Onu da qeyd edək ki, dahi bəstəkarımız Ü.Hacıbəylinin bu sahədə gərgin fəaliyyəti qısa dövr ərzində öz bəhrəsini verdi. Buna misal olaraq S.Rüstəmovun 1935-ci ildə yazdığı "Tar məktəbi" adlı tədris vəsaitini göstərə bilərik. Bu tədris vəsaitində müəllif milli ənənədən və dünya musiqi mədəniyyətindən bəhrələnmişdir. Belə ki, burada rahat qavranılan xarici ölkə bəstəkarlarının əsərlərinə istinad edilir. Belə müəlliflərən J.F.Mazası, M.K.Klimovu, A.İ.Rubetsi göstərə bilərik. Təbiidir ki, xarici ölkə bəstəkar əsərlərinin hər bir nümunəsinin tarda ifası xüsusi əhəmiyyətə malik olmaqla bərabər, onun müxtəlif ifaçılıq keyfiyyətlərini də üzə çıxarır. Bu mənada M.İ.Qlinkanın "Ruslan və Lyudmila" operası üverturasının tar və fortepiano üçün köçürülmüş variantına nəzər yetirək. Ən əvvəl onu deyək ki, tarzən əsas mövzunu sürətli tempda başlamaqla bərabər onun ritmik dəqiqliyini saxlamağa da səy göstərməlidir. Həmçinin, ifaçı mizrabların kəskin, stakkato vurulmasına xüsusi diqqət verməlidir. Bununla yanaşı aplikatura ardıcılığının düzgün seçiləməsi də ifanın keyfiyyətli səslənməsinə şərait yaradır.

S.Rüstəmovun, J.Akkolainin violin və fortepiano üçün "Lya minor Konserti"nin tar və fortepiano üçün köçürülməsi belə əsərlərdən. Xarici ölkə bəstəkarlarının kiçik həcmli əsərlərinin kütləvi şəkildə yayılması 50-ci illərdə daha da genişlənir. Belə ki, bu illərdən başlayaraq xarici ölkə bəstəkar əsərləri tar ilə fortepiano üçün işlənib sistemli şəkildə nəşr edilir. Bu işləmələr sahəsində S.Rüstəmov, S.Ələsgərov, A.Gəray, B.Zeydman, Z.Stelnik və başqaları səmərəli fəaliyyət göstəriridilər. A.Dvorjakın 8 sayılı "Slavyan rəqsisi"nin xarakterik xüsusiyyətləri çalğıçının bədii ifadə vasitaları baxımından yaradıcılıq impulsları ilə zənginləşdirir. C.Rossininin "Sevilya bərbəri" operasından tar ilə fortepiano üçün köçürülmüş uverturası ifaçılıq baxımından geniş surətdə təhlil edilir.

Tar üçün orijinal əsərlərdən biri də əməkdar incəsənət xadimi, bəstəkar Sevda İbrahimovanın 1986-ci ildə yazdığı "Xatirə" poemasıdır. Əsər bəstəkarın babası görkəmli tarzən, respublikanın xalq artisti Qurban Pirimovun xatirəsinə həsr olunmuşdur. "Xatirə" poemasında musiqi materiallarının müxtəlif templərdən ardıcılıqlaşdırılması, ayrı-ayrı mövzuların rəngarəng muğam intonasiyalarında səsləndirilməsi əsərin dramaturji planında əhəmiyyətli yer tutur. Poemada bir mühüm cəhət də olur ki, müəllif öz düşüncə və hissələrini əvvəldən axıra qədər Q.Pirimovun səciyyəvi çalğı prinsipləri üzərində qurub.

Tar ifaçılığı XX əsrin sonları XXI əsrin əvvəllərində öz inkişafının yüksəliş dövrünü yaşayır. Dövlət başçımız və H.Əliyev fondunun rəhbəri Mehriban Əliyevanın səyləri nəticəsində Azərbaycan tar ifaçılıq sənəti YUNESKO-nun Başarıyyətin Qeyri-maddi mədəni irs üzrə reprezentativ siyahısına daxil edilib.

ƏDƏBİYYAT:

1. Abdullayeva S.A. Azərbaycan xalq çalğı alətləri, B.: Adiloğlu, 2002, 454 s.
2. Əbdülləqasımov V.Ə. Azərbaycan tarı. B.: İşıq, 1989, 96 s.
3. Hüseynov Ə. Üzeyir Hacıbəyovun tar açarı. // “Ədəbiyyat və incəsənət” qəzeti 21 avqust, 1987, s. 5
4. Quliyev M.B. Azərbaycan xalq çalğı alətlərinin təşəkkülü, formallaşması və ansamblarda rolü. B.: 1997.
5. Quliyev M.B. Muğam sənətində ifaçılıq məsələləri B.: MBM, 2013, 84 s.
6. Novruzov A.M. Tarın ifaçılıq xüsusiyyətlərinin təkmiləndə xarici və Azərbaycan bəstəkarları əsərlərinin rolü (aftoreferat). B.: 2002
7. Rəhmətov Ə.M. Əhməd Bakıxanov. B.: İşıq, 1977, 144 s.

Гасанов Рамиз

Преподаватель АНК

ОБ ИСТОРИИ ФОРМИРОВАНИЯ ТАРА

Резюме

В настоящей статье рассматриваются Азербайджанские народные инструменты и история зарождения старинного Азербайджанского инструмента - тара. Особое место в этой статье занимает рассмотрение произведений, написанных для тара.

Ключевые слова: тар, С.Урмеви, Мирза Садых Асад оглы, У.Гаджибейли, исполнение

Hasanov Ramiz

Lecture of ANC

ON THE HISTORY OF THE FORMATION OF TAR

Summary

The article talks about Azerbaijan instruments and the origin of the ancients of Azerbaijan instrument - tar. Special places in this paper consider works for tar.

Key words: tar, S.Urmevi, Mirze Sadig Asad oglu, U.Hacibeyli, performance

Rəyçilər: professor Malik Quliyev;
dosent Malik Mansurov